

*Mən azman bir soydaşımızın bir əsr önce axıdılmış günahsız qanının bu yerlərdəki qədim daş parçalarından hansındasə hopub qalmış izinin sorağı ilə gəlmışdım. Tarixə çevrilmiş bu daşların sinəsində gizlənmiş həmin qan ləkəsini oxumaq istəyirdim. Bu, çoxlarının eşidə bilmədiyi "Azərbaycan soyqırımı simfoniyası"nın üverturası idi. Bəlkə də, bu faciə nisgilli "Şirvan şikətəsi"nin ilk notlarına çevrilib. Mən növbəti həqiqət axtarışımı həmin qançəkər qan damlaşısından başladım...*

1918-ci il mart qırğınlarında Şamaxı-nın altını üstüne çevirən erməni Stepan Lalayanın "Döyüş mirzələri"ndən olan Qavri Baxçaçıyan həmin vaxt yazdı: "Lalayanın əsgərləri onu döye-döye meydanın ortasına sürdürlər. Sonra onu ağaca bağlayıb, başına saxsı bir vedrə keçirdilər. Qəhrəmanım Stepan günlüğü şapkasını başına qoyub, yaxın gəldi. Diqqətlə ağaca bağlanmış adama baxdı. Hə, cənab deputat, - dedi, erməni milletini söymək olmaz. Sən isə söyürdün. Gah Kremlde, gah Fransada, gah Almaniyada dışının dibində çıxanı ünvanımıza dedin... İndi buyur, danış. Bizim neyimiz pisdir? Camaat, əsgərlərim səni gözləyir. De ki, mən də erməniyəm, sizlərdənəm. Allahımı, Quranına and olsun, mən deyənləri de, səni buraxım... Deputat isə bizim millətə lənət yağıdırı... Güllə açıldı. Ətrafa qan damcıları çı�ındı".

Bax mən də bu gün həmin yere o günahsız tökülen qan damalarının sorağı ilə gəlmışdım. Bir əsrən artıqdır ki, yol gözləyen, yüz ilin şaxtasına, qarına dözüb qalan bir damla qanın cazibəsi nə qədər güclü imiş?! Hey axtarırdım, amma hələ də tapa bilmirdim. Düzünü axtarsan, bəlkə də, bu qədim Azərbaycanın yurd yeri, bir əsrən neçə dəfə zəlzələ ilə altı-üstüne çevrili, vəlvələ ilə – erməni vəvşiliyi nəticəsində başdan-başa oda qalanib xarabalığa çevrili qədim Şamaxı elə, o bir damcı qanın üstündə bine olub.

Mən onun sorağında Şirvan elini başdan-başa gəzib dolandım. Qədim qəbiristanlıqlarda bir böyrü üstə düşüb qalan, böyük-başını yosun tutan sına daşlarındanadək axtardım. Nəzərdən düşən, çöküb batan, ətrafini kol-kos bürüyen qəbirlər, uçulub dağlımış, gedış-gelişi olmadığı üçün ot-əlef basmış ciğirləndən keçdim. Dostdan-tanışdan soruşdum, aradım... Bir "bildim" deyən, "gördüm" deyən olmadı.

Şamaxı torpağında, indiki Şirvan əhli sağlığında adı dillərdən düşməyən, ən yüksək kürsülərdən erməni separatizmini ifşa edən, erməni başbilənlərini ittiham edən, şəhərləri, kəndləri viran qoyan, usaqları, qocaları, ailələri, ən nəhayət, nəsilləri qırıb çatan, yandıran erməni qırın dəstələrinə, cinayətkar qruplarına qarşı amansız olan bir insanı tanıyan olmadı. 116 il əvvəl Rusiya Dövlət Dumasına seçilmiş ilk azərbaycanlı deputatlardan birini, o zaman Şirvanın güvənc yeri olmuş millet vəkilini nədən tanımadılar?

Mən bütün bunları anlamadım. Şir-

məhəllə məktəbində alıb. Sonra atası onu Tiflisə aparıb. 1868-1874-cü illərdə Qafqaz Müsəlmanları Ruhani İdəresinin nəzdindəki 6 illik məktəbdə təhsilini davam etdirib. Tiflisdən qayıtdıqdan sonra 1874-1878-ci illərdə təhsilini o zaman böyük Həsən bəy Zərdabinin müəllim işlədiyi Bakı realnı məktəbində davam etdirib. M.Əliyev ağıllı və düşüncəli olduğu, hadisələrə məqsədyönlü yanaşlığı üçün, məktəbdə dərs deyən, iqtisadi məsələləri araşdırın Boris Eynsteini

bir məsələ idi. Odur ki, soydaşımız 1880-ci ilin aprelin 14-də çar Rusiyasının İqtisadi Məsələlər üzrə Məxfi İdareyə (İqtisadi Kəşfiyyat İdaresi) dəvət alıb. Bu vaxt ona idarənin reisi general O.D.Ponteleyevin təklifini çatdırıblar. Akademiyani yenice bitirən Məhəmmədtağı Əlizadə çar Rusiyasının Avropa ölkələri üzrə iqtisadi əlaqələrinin keşfiyyat və məxfilik prinsipləri nöqtəyi-nəzərində yenidən qurulması layihəsinə təklif edib.

Həmin vaxt dünya iqtisadi

Həmin il azərbaycanlı akademik Məhəmmədtağı Əlizadə Strasburqun "Seçilmiş adamları siyahısı"na daxil edilmişdi. Bütün bunlara baxmayaraq, Rusiya soydaşımızı iqtisad qrupundan çıxarıb, onu Almaniyaya göndərib. Həmin vaxt Məhəmmədtağı Əlizadənin fransız dilində "Fransanın əraziləri arasında iqtisadi əlaqələrə dair fikirlər" kitabi çap olunub. Paris İqtisadi Akademiyasında müzakirəsi nəzərdə tutulan həmin əsərlə bağlı yüksəcqərətə salınıb. Neticədə, Məhəmmədtağı Əlizadə

ışlardan əl çəkməyi, Azərbaycan torpaqlarında onlara yaradılmış əvezsiz şəraitdə istifadə edərək sühə və əminəməliq içinde yaşamağa çağırıb. Erməni deputati S.Davidyan 1906-ci ilin martın 4-de Azərbaycanlı deputat Məhəmmədtağı Əlizadəyə xəbərdarlıq məktubu göndərib, onu çıxışlarından əl çəkməyə çağırıb.

Məhəmmədtağı Əlizadə Qafqazda gedən əsl həqiqətləri II Nikolaya, dostu, İqtisadi Kəşfiyyat İdaresinin başçısı, sonradan imperatorun dəftərxanasında səlahiyyət sahibi olan Oleq Ponteleyevin yardımı ilə çatdırmağa müvəffəq olub. 2 gün sonra Dumanın sədri ermənipərest Paşkov öz səlahiyyətlərindən uzaqlaşdırılıb. Lakin 1906-ci ilin mayın 14-də general O.Ponteleyev öz iş otağında ermənilərin eli ilə zəhərləndirilərək öldürülüb.

Rusiyada 1917-ci ilin fevralında baş verən içtimai-siyasi hadisələr Azərbaycana həm iqtisadi, həm mənəvi-psixoloji, həm də içtimai-siyasi cəhətdən təsir etmişdi. Moskvadə dostları Akademik M.Əliyevə xəbər göndərmişdilər ki, Moskvada Azərbaycan üçün böyük bir bələnin planı hazırlanır. Məsləhət görmüşdülər ki, Moskvaya qayıtsın. Amma akademik öz doğulduğu, boy-aşa çatdığı Şamaxıdan çıxmayıb. O, Fransaya getmək üçün aldığı dəvətdən də imtina edib.

1918-ci ilin yanvarın 10-da qeyrəti soydaşımız onun ad gününü təbrik etməyə gələn, el-obada Şeyx Şamaxı kimi tanınan din xadimi Şeyx Məcid Axundoğlundan xahiş edib ki, Şamaxıda "qanı coşan azərbaycanlı bala-lardan ibarət" döyüş dəstələri yaratsın. Başqa xilas yolu görünmədiyindən Şeyx bu təklifi qəbul edib.

Ad gündündən heç bir ay ötməmiş, toplu-tüfəngli ermənilər Şamaxıya soxuldular. Bu qəfil hückum idi. Hər yer də tutub yanındı. Kimisi qaçı, kimisi əldə-ayaqda qalan uşağını axtarır, kimisi evinə düşən alovu söndürməyə cəhd edir, kimisi də aldığı güllə yarasından can verirdi...

Can verenlərdən biri də illər boyu dönyanın xilas yollarını axtaran, Şimalın və Qərbin strateji mərkəzlərində ideyaları məxfiliklə öyrənilən soydaşımız akademik, millet vəkili Məhəmmədtağı Əlizadə idi. O yaşa-maq istəyirdi. Hələ görülesi çox işi vardı. Ermənilər bu nehəng alimi və içtimai xadimi vəhşicəsinə qətlə yetirməklə bəşəriyyətin xilas yoluna da qəsd etdilər.

Məşhur "Şirvan şikətəsi", bəlkə də, o məsum anlarda yaranıb. Akademik, Rusiya Dövlət Dumasına seçilən ilk azərbaycanlı millet vəkili idi. Bu onun həyatında yeni bir içtimai-siyasi səhifə açıb. O özünün yeni bir tarixini yazıb. Amma bu tarixin son səhifələrindən xəbərsiz olub.

Fransa ilə vidalaşmalı olub. Sonra Almanyanın İqtisad Akademiyasına məruzələr oxumaq üçün göndərilib.

Yüksək intellekt səviyyəsi olan, bilik və bacarığına görə sayılıb-seçilən Məhəmmədtağı Əlizadə yenidən Rusiyaya çağırılıb və bu vaxt ona ölkənin maliyyə nazirinin müavini vəzifəsi tapşırılıb. O vaxt Rusiya İmperiyasının maliyyə naziri S.Rixten şamaxılı Məhəmmədtağı Əlizadə haqqında həmişə yüksək fikirlər söyləsə də, onun yenilik yaradan iqtisadi analitik təhlillərini ya qəbul etmirdi, ya da bütün bunlara şübhə ilə yanaşırdı.


Bütün bunlara görə Məhəmmədtağı Əlizadə 1888-ci ildə istəfa verərək, Azərbaycana qayıdır. Bir müddət məsələn dönyaşının ziyarətinə çıxb. Bu vaxt dünya miqyaslı elmi araşdırımlar aparan akademik Məhəmmədtağı Əlizadə iqtisadi məsələlərlə bağlı 8 kitabın müəllifi idi. Amma tale onu yenidən Rusiyaya çağırırdı. Dünyanın göz dikdiyi ən böyük kürsülərdə söz demək üçün bəxti onu yenidən Rusiyaya gətirib. Bu dəfə öz Vətənindən millet vəkili kimi.

Məhəmmədtağı Əlizadə 1906-ci ildə Şamaxıdan, Rusyanın I Dövlət Dumasına deputat seçilib. O, Şamaxıdan Rusiya Dövlət Dumasına seçilən ilk azərbaycanlı millet vəkili idi. Bu onun həyatında yeni bir içtimai-siyasi səhifə açıb. O özünün yeni bir tarixini yazıb. Amma bu tarixin son səhifələrindən xəbərsiz olub.

Məhəmmədtağı Əliyev deputat səlahiyyətdən istifadə edərək, Duma kürsüsündən Qafqazda türk-məsələnlərlə qarşı qırınlara başlamış ermənilərə silah yere qoymaçı, insanlığı və vicedən yaraşmayan ləyqətsiz

# Bəşəriyyətin xilas yolunu axtaran azərbaycanlı kim idi?

Ermənilər onu Şamaxıda qəddarlıqla qətlə yetirmişdilər



təşəbbüsü və çox şübhəsiz, Həsən bəyin xeyir-duası ilə Moskvaya oxumağa göndərilib.

Həmyerlimiz Moskvada Petrovsk-Razumovsk Kənd Təsərrüfatı və Meşəcilik Akademiyasının iqtisadiyyat fakultəsini bitirib. Akademiyanın o vaxtkı rəhbərlərindən olan professor Dmitri İvanoviç Aleksandrov çar Rusiyasının "siyasi səbəsinin" sorğusuna 1879-cu ildə verdiyi məlumatda onun haqqında yazıb: "Sizin maraqlandığınız tələbəmiz, milliyətçə türk olan Azərbaycandan gəlmış Məmməd Əliyev Əbdülsəməd oğlu çox istedadlı, vicdanlı və ədalətli insandır. O, çalışan bir tələbə olmaqla yanaşı, akademiyanın işlərində bize yaxından köməklik göstərir. Onun ciddi iqtisadi layihəleri var ve bu layihələr şübhə etmirmə ki, Rusiya üçün çox əhəmiyyətlidir".

Məlumata görə, həmin iqtisadi

layihələrin birində Məhəmmədtağı Əlizadə qeyd edirdi: "Mən sadəcə, təhlilimin nəticələrini anlatmaq fikrindəyəm. Yer üzündə nə qədər insan yaşayışı varsa, orada həmişə iqtisadi böhran ola bilər və heç bir dövlət bu böhrandan kənardə qala bilməz. Təkliflərindən biri belədir ki, çaylar və dənizlər, göllər arasında iqtisadi körpülər qurulsun. Məsələn, Xəzər dənizini Qara dənizlə, Aralıq dənizi ilə birləşdirmək mümkündür. Ümumiyyətlə, 3 dənizi birləşdirmək mümkündür. Belə olarsa, üç dəniz arxasında yaşayan Avropa, Asiya cəmati gələcək iqtisadi fəlakətlərdən azad olmaları".

İrəli sürülen təkliflər həm o dövr üçün, həm içtimai-siyasi mühiti getdikcə mürekkebəleşən Rusiya üçün çox vacib

Rusianın mənafelərindən çox, doğulduğu Şamaxının mənafelərinə xidmet edir. Rusiya İmperatorluğu onun xoşuna gəlmir. Rus millətinə qarşı fikirləri dumanlıdır".